

MƏDƏNİYYƏT



Üzeyir Hacıbeyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulmuşdu. Atası Əbdülhüseyn Molla Məmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyanlı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvənnin mürzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdi. Üzeyirin anaşı Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəsilindən idi. Üzeyirgül ailədə üç qardaş, ikinci bacı olublar.

Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olub. Şirin xanım Üzeyirə hamilə olarkən Ağcabədiyə yoldaşına baş çəkməyə gedir. Yenidən Şuşaya qayıtmış qərrarına gelir. Bacılara baş çəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bittən az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndən isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də Üzeyir Ağcabədiyə dünənyaya gəlir. Bir aydan sonra isə davənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gotirirlər.

Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı ikisiniñi rus-türk məktəbində alır. Onun ilk müəllimi Azərbaycan müsiqisinin gözəl bilicisi, dayısı Ağalar bay Əliverdibəyov olub. Üzeyir boyin dayısı Ağalar bay Əliverdibəyov həm də Şövkət Ələkbərovanın ilk müsiqi müəllimi idi. Üzeyir

Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyanı bitirdikdən sonra - 1904-cü ildə Cəbrayılov qazasının Hadrut kəndində müəllim təyin edilir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs deyir.

1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedir, lakin maddi ehtiyac üzündən Moskvada müsiqi təhsilini yarımqıq qoyub, Bakıya qayıtmaga məcbur qalır.

Gələcək həyat yoldaşı Məleyka xanımla Qori müəllimlər

Üzeyir Hacıbəylinin həyatı o qədər də ravan keçməyib. Dəfələrlə ölmələ üz-üzə gəlib. 1918-ci ilin mart qırğıını zamanı ermənilər Üzeyir bayın evini gülləboran ediblər. O zamanlar Üzeyir bəy artıq kifayət qədər tanındı. Ermaniların bəstəkarı görəməyə gözü olmadığından onu öldürmələ istəyirdilər. Ancaq xosbəxtlikdən, bu istəklərini həyatə keçirə bilmirlər. Ölüm bəstəkarın uzaq düşür. Hadisələr baş vermemişdən əvvəl Nəriman Nərimanov bastakarı yanına çəqirir və ona teatr truppası ilə birgə İranə qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razı-

Bu töhlükə sərf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbəyovun qayını Hənəfi Terequlov aşıdən qatı kommunist id. O, təhlükəsizlik idarəsi şöbə müdürülərinin birinin masasının üstündə təsadüfan haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başlıqlı Nəriman Nərimanovun yanında gedrak, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsk qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır.

İllər üçün bu ittiham on ağır ittiham idi. Molotov ona ünvanlanan ərizaya dərkənər qoyaraq, bəstəkarə göndərir: "Özünüz həli edin". Başdan-ayağa bəhtənən bu ərizə bəstəkarın əsblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur.

Dahi bəstəkarın həkimi erməni Osipyan ona yanlış müalicə və pahribər təyin edib. Bunun nəticəsində Üzeyir Hacıbəyli bir ay ərzində 18 kq ariqlayıb, orqanızmı zəifləyib və ürək tutmaları başlayıb.

"Arşın mal alan" 1945-ci ildə Bakı kinostudiyasında ekranlaş-

Pula görə təhsilini yarımcıq qoyma, repressiyadan təsadüfən xilas oldu


seminariyasında oxuduğu illərdə tanış olub. Milliyətçi tatar olan Məleyka xanım Üzeyir bəyən 8 yaş kiçik idi. Üzeyir bəy seminariyanı bitirdikdən 5 il sonra 1909-cu il dekabrın 20-da ailə qururlar. 6 il ərzində Bakıda kirayədə yaşıyırlar. Sonradan 1915-ci ildə hazırda ev müzey kimi fəaliyyət göstərən mənzil Üzeyir bəyə verilir. Onlar 1942-ci il qədər bu mənzildə yaşıyırlar.

İxtisasca rus dili müəllimi olan Məleyka xanım həyat yoldaşının sənətinə yaxın olmaq üçün sənətini dayışır, konservatorianın müsiqi nəzəriyyəsi söbəsinə daxil olub. Adətən gecələr işləyən Üzeyir bəyi Məleyka xanım heç vaxt tək qoymayıb. 38 il qoşa ömrü sürüblər. Ancaq



onların övladı olmayıb. Deyilənə görə, Məleyka xanım Üzeyir bəyin övlad sahibi olmaq üçün başqa qadınla evlənməsini təklif edib, amma Üzeyir bəy bunu qəbul etməyib.

Üzeyir Hacıbəyli görkəmlə bəstəkar Məslüm Maqomayevlə bacanq olub. Onlar həm də eyni ildə, eyni gündə anadan olublar.



laşır, "Mən Azərbaycanı qoymub heç yera getməyəcəm", - deyir. Ancaq Nərimanovun təkənidən, "Siz biza gələcəkdə lazımsız" sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İranə yola düşür. Onlar bir neçə ay

Iranda qalır, müxtəlit şəhərlərdə tamaşalar göstərilir. Oktyabrda isə vətənə qayıdır. O zaman bütün qəzetlər Üzeyir bəyin qayıdışına görə, xalqa gözvəndiliyi verirdi. Beləcə, Nəriman Nərimanov Üzeyir bəyi ölümdən xilas edir. Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında səslənməyə başlayır. 1920-ci ildə bəstəkarı güllələmək istayırlar.

Uzun illar Üzeyir Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilovun deyidinə görə, bəstəkar şəhər xəstəliyinə bədnəm qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miyazasında milli müsiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edir. Müsabiqə zamanı bəstəkar bərk asəbiləsir, təbiətə sakit insan olan Üzeyir bəy uzun müddət sakitləşdir. Azərbaycanı temsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar və bildirirlər ki, Üzeyir Hacıbəyov millətçilik edərək, qeyri-millətlərin müsabiqədə iştirakına ongəllər tərədir. 30-cu

dirilmiş və bu müsabiqə film də dünyada geniş şöhrət qazanmışdır. Baş rolda Rəşid Behbudov çəkilib. Lakin əsərlərinin kimlərinə düzəltmələri ilə heç cür barışmaz Üzeyir bəy "Arşın mal alan" bədii filmində narazı qalmışdı. Filma baxış sona yetəndən sonra Üzeyir bəy söz alaraq deyib: "Mənim övladımlı yoxdur. Əsərlərim monim əvladımlıdır. Heç kimin onlara toxunmaq hüquq yoxdur".

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekkadasında "Arşın mal alan", "Koroğlu" operaları böyük maraqla qarşılıqlı. Hər iki operaya baxan Stalin bəstəkarın yaradıcılığını yüksək qiymət verir. "Koroğlu"-nu zamanında yaradılan opera hesab edən Stalin Üzeyir Hacıbəyova məsləhət görür ki, bir yox, iki bəla opera yaratmaq lazımdır. SSRİ lideri Stalin "Koroğlu" operasına görə Üzeyir Hacıbəyov "QAZ M-1" markalı avtomobilə mükafatlandırıb.

Görkəmlə dirijor və bəstəkar Maestro Niyazini repressiyadan Üzeyir bəy qoruyub.

Üzeyir Hacıbəyli Azərbaycan tarixində ilk peşəkar bəstəkardır və müsəlman Şərqində ilk operanın banisidir. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, daha sonra isə SSRİ Ali Sovetinin deputatı olub. Nazirələ Kabinetinin 7 may 2009-cu il tarixli qərarla Üzeyir Hacıbəyov 1948-ci il 22 noyabrda vəfat edib. Ömrünün son illərində yazdıığı "Firuzə" operası yarımcıq qalıb (kulis.az).
